



Arannews-Allh-TI Qurni-Krimin bir ¸ox ylrind g¨nih milltlrin mhv :olmlrnn mili kimi tntdrq buyurur

أَلَمْ يَرَوْا كَمْ أَهْلَكْنَا مِنْ قَبْلِهِمْ مِّنْ قَرْنٍ مَّكَّنَاهُمْ فِي الْأَرْضِ مَا لَمْ نُمَكِّنْ لَكُمْ وَأَرْسَلْنَا السَّمَاءَ عَلَيْهِمْ مِدْرَارًا وَجَعَلْنَا الْأَنْهَارَ تَجْرِي مِنْ تَحْتِهِمْ فَأَهْلَكْنَاهُمْ بِذُنُوبِهِمْ وَأَنْشَأْنَا مِنْ بَعْدِهِمْ قَرْنًا آخَرِينَ

Idquo;Mgr ¨zlrindn vvl ne¸-ne¸ nsillri (¨mmtlri) mhv& etdiyimizi g¨rmdilrmi? Onlr yer ¨z¨nd siz vermdiyimiz imknlr vermidik. G¨ydn onlr bol y g¨ndrmi v yerlrind ¸ylr xtmdq. Biz onlr g¨nhlrn g¨r mhv etdik v onlrndn sonr bq yeni bir nsil ;yrtdq.&rdquo

:Idquo;Yunis” sursind buyurur&

وَلَقَدْ أَهْلَكْنَا الْقُرُونََ مِنْ قَبْلِكُمْ لَمَّا ظَلَمُوا وَجَاءَتْهُمْ رُسُلُهُمْ بِالْبَيِّنَاتِ وَمَا كَانُوا لِيُؤْمِنُوا كَذَلِكَ نَجْزِي الْقَوْمَ الْمُجْرِمِينَ

Idquo;Hqiqtn, sizdn vvl ne¸-ne¸ nsillri peymbrlri kr& m¨c¨zlr gldiklri hld, z¨lm etdiklri v imn gtirmdiklri zmn mhv ;etdik. Biz g¨nhlrlr bel czlndrrq!&rdquo

:Idquo;nfl” sursind buyurur&

كَذَّابٍ آلٍ فِرْعَوْنَ وَالَّذِينَ مِنْ قَبْلِهِمْ كَذَّبُوا بِآيَاتِ رَبِّهِمْ فَأَهْلَكْنَاهُمْ بِذُنُوبِهِمْ

Idquo;Eynil Firon nslinin v onlrndn vvlkilrin hrktlri kimi, Rbbinin ylrini tkzib etdir.& ;Biz d onlr g¨nhlrn g¨r mhv etdik...&rdquo

:Smud q¨vm¨ brsind buyurur

فَكَذَّبُوهُ فَعَقَرُوهَا فَدَمْدَمَ عَلَيْهِمْ رَبُّهُمْ بِذُنُوبِهِمْ فَسَوَّاهَا

Idquo;Lkin onlr llhn peymbrini yln¸ sydlr v dvni tutub ksdilr. llh d bu& g¨nhlrn g¨r onlrn k¨k¨n¨ ksib yerl yeksn ;etdi.&rdquo

Qurnd bunlr oxr ylr ¸oxdur v onlrn i¸risind lp ¸ox diqqti clb :edn y budur

وَإِذَا أَرَدْنَا أَنْ نُهْلِكَ قَرْيَةً أَمَرْنَا مُنْرَفِيهَا فَفَسَقُوا فِيهَا فَحَقَّ عَلَيْهَا الْقَوْلُ فَدَمَّرْنَاَهَا تَدْمِيرًا

“Biz bir mmlkti mhv etmk istdikd, onun nz-nemt içind yyn&bçlrn mr edrik (onlr nemtlri rtrmql yv-yv qflt yuxusun slrq). Nhyt, onlr pis-pis ilr tördr. Bellikl, hök (ilhi zbn göndrilmsi) vcib olr v onu ;yerl yeksn edrik.”

Bu ylrnd mlum olur ki, günh hr hns bir yerd rtd vxt hlkt v zb zmin yrn. Hr bir xln rsnd fitn-fsd tördr, aznlar v zülmkarlar çoxlrs, ond o xln ilhi zbn intizrn çkmlidir. Keçmi qövmlrin trixini rdrdqd, aydn olur ki, günh v çirkinliy btn qövmün mhv olms çox çkmir. Onlrn cncql qibti trixdn silinmir v grk bqlr onlrnd ibrt .lsnlr

Keçmi xlnlrn srgüztindn ibrt lmq mqsdil, Cliddin Ruminin :düündürücü tmsilini qeyd etmk yerin dürdi

,ir, qurd, tülkü olub hmdmi – yr
.nk, keçi, dovn bir ovldlr
,Zhmt il onlr t cmldilr
.thyl l-qolunu çirmdilr
,Qurdl tülkü tmh slb cmdy hr
.Birin pyn dltl bölmy gr
,ir ol, bs, yox dh söz, yr divn
.dlt kürsüsün tutub lyiq oln
Gözlt bir sln tez nzs slb
.kn, irs bir n durub fikr dlb
,Dedi: "bu gün qurd glck dli-yn
"!Bu id yox bir dh söz, bq byn
,Qurd d bu dm, böyük frh içr durub
.Bölmy hr birin pyn hzs olub
?Sordu: "Kimin tqsim bir übhsi vr
?Bu tqsimd hr birinin öz py vr
,nk, keçi, dovn xr qydsyl
".Böyük-kiçik lr pyn srsyl
,Bir n qzb içr con sln çlr
!Pncsil qurdun dlib gözün slr
,qibti düünmdn, düünmdn
!Sn d qurdun günündsn, günündsn
:ir yenidn dolndrb bn dedi
.Gördün ki, qurd çkinmdn sözün dedi"
,Buyur, göstr, Tülkü-tünbk, sn d hünr
!dlt qoy tpdnmsn, yer-göy dinr
,l-y sn tülkü gzir oyuq
.Yl dilin i slsn, vurur topuq
,Dh yoxdur, sözün müft stn ln
.N qçm el imkn, n d yln
,Bir yol qlr, o d ylnz yltqlnmq
.irin dil tutub, irin könlün lmq
,Durub dedi: ", , , h sa olsun
!Sü, sü, sü, sü sübh yermyin i–ink olsun
,Bilsn, deyim, el rs dtdir

.Sübh yemyi güclü ols, mslhtdir
,Nhr vxt istirht olsun grk
.Yl keçi tin yeyib dinclrk
,Bn qoyub mürgülsn, r – xmd
!Dovn is, hzmin üçün l md
,Sözümd bir hzyn yox, nöqsn yox
".Türk-çr, tibbi-nüsx limd çox
"?Hll olsun! Kimdi Tülkü by ustdn"
,Dedi: "Bilsn, çoxdu ömür-tcrübm
.Ccedil;rxl-flk bir günü xo, bir günü qm&
,Bir n vvl unutmukn ismi-dm
".Bir n sonr gbrmi qurd ustdm

Dorudn d, keçmi qövmlrin srgüztlri ibrt götürnlr
üçün böyük öyüd-nsihtdir. mam li ()
;buyurur: “Nsihtlr çox, nsiht eidnlr is zdr!”

Bq bir hdisd d bel buyurur: “Keçmi ümmtlr pis mllrin
gör üz vern r czlr v bllrdn qorxun! Yx-pis ilrd onlrn hvlt n ydnz sln ki,
ibrt lsnz